



Münəvvər Rzayeva - 80

**R**astlaştığımız təzadlardan birinə diq-qəti yönəltmək istəyirəm - ince, zərif qadın əllərində...çəkic! Bu da bir təzaddir, lakin real həyatımızın aynasıdır. Bu aynadan bir qadın boylanır, o da hamı kimi bu təzadlı dünyaya geldi, təzadlar içərisində yaşadı-yaratdı, iz qoyub getdi! Bu gün fotoları yanaşı düzüb onun ömür kitabını vərəqlədikcə gözlerimiz önündə qaraşın, şirin təbəssümlü gənc tələbə ilə ağ saçlı, baxışlarından qətiyyət yağıran nurani simalı bir qadın arasında enişli-yoxusu yaradılıqlı yolu keçmiş, sevincli-kədərlü ömür-gün görmüş Münəvvər Rzayeva canlanır. Bu istedadlı tişə ustasının yaratdığı əsərlərdən söz açmaq, onunla bağlı ən kövərək, əziz xatırları çözələmək, bir sözlə, sənətkar-ana-qadın-bir evin xanımı haqqında danışmaq, onu yad etmək - mənəni borcumuzdur.

Büllur kimi şəffaf, saf, eyni zamanda polad kimi möhkəm, mətin bir qadın idi. "Sənədə möhür vuru-lar, fikrə, düşüncəyə, üreyə yox!" - bu fikir onun hə-yata münasibəti, yaradılıqlı kredosu idi.

... Əslən şüsalı olan xalça ustası Məcid kişinin qızı Münəvvər xanım 1950-ci ildə Ə. Əzizimzadə ad-

# Daş, çəkic...

## və zərif qadın əlləri

Tanrı dünyamızı təzadlı yaradıb. Bu təzadlar dünyasında yaşayan insan da təzadlıdır. Gördüyüümüz işlər də, münasibətlərimiz də, iç dünyamız da təzadlar içərisindədir.

na Rəssamlıq Məktəbini, 1956-cı ildə isə V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının (N.V.Tomskinin sinifində) heykəltəraşlıq fakültəsini bitirmişdir. Yüzə qədər müxtəlif səpkili sənət əsərinin müəllifi olan əməkdar rəssam Münəvvər Rzayevanın respublikamızın paytaxtında, həmçinin şəhər və rayon mərkəzlərində çoxsaylı əsərləri məskunlaşmışdır. 1953-cü ildən Rəssamlar İttifaqının üzvü olan istedadlı heykəltəraş müxtəlif respublika, ümumittifaq və xarici ölkə sərgilərinin iştirakçı olmuşdur. Mədəniyyət Nazirliyinin Dövlət Ekspert Komissiyasının üzvü, AMEA-nın Nizami adına Ədəbiyyat muzeyində bərpəçi rəssam kimi fəaliyyət göstərmiş, neçə-neçə heykəltəraşlıq əsərinin "ömrüne" ömür əlavə etmişdir.

Əllərinin hərarəti hopmuş, peşəkarlıq və gözəllik duyusunun təcəssümü olan əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənat muzeyində, AMEA-nın Nizami adına Ədəbiyyat muzeyində, M.S.Ordubadının ev-muzeyində, Siyəzən mədəniyyət evində, Bədii Fonda saxlanılır.

1953-cü ildə ilk dəfə II respublika sərgisində "Alpinist qız" əsəri ilə iştirak etmişdi. Tələbəlik hə-



"Mikayil Müşfiq"

yatının on qaynar vaxtında uğurundan qanadlanmış Münəvvərə ailəsinəndən bəd xəber gelir: atası vaxtsız dünyasını dəyişmişdi. Gənc Münəvvər üçün bu ikiqat zərbə idi - əziz, doğma atasını itirmişdi, həm də təhsilini daha davam etdirə bilməzdii. Yene də dünyasının təzadlı işləri - o illerde Moskvada yaşayış gürkəmləi türk ədibi Nazim Hikmət gənc istedadıda öz şayışımı asırgəmər - Münəvvəri övladlılığı götürür, təhsilini davam etdirirməsi üçün bütün şəraiti yaradır, bir sözə, əsil ata, böyük qardaş kimi məsuliyyəti öz üzərinə götürür. İki müxtəlif yaşlı, lakin eyni əqidəli insanın əsil dostluğunu beləca başlanıır. Bir azdan "Nazim Hikmet" əsəri yaranır. Şairin evində yaşayıb-isləyən gənc heykəltərəş çox zaman onun təqiqidinə da tuş gelirdi. Bu zaman Münəvvər xanım gildən hazırladığı əsəri incikliklə mehəv edirdi. Nazim Hikmət ondan küsev və deyərdi ki, sen adice təqiqidə döza bilmirsən, bəs əsil həyatın çətinliklərinin öhdəsindən necə gələcəksən? Beləcə Münəvvərin xarakteri də formalasdır. Heykəltərəşin arxivində: Nazim Hikmet ona öz fotosəklini bağışlamış, arxasında "Bəxtiyarlığın yek yolu var: iyi heykəltərəş olmaq" sözələrini yazmışdı. Bu sözələr gənc Münəvvərə verilmiş əsil ata öyüdüdür.

Həyatın ən sərt üzünü görmüş, xalqı üçün yanarkən düşmən kimi qələmə verilmiş Nazim Hikmətə ünsiyyət sonrası illerde də Münəvvər xanımın ölüm yoluна işq saldı. Onu daim düşündürən, narahat eden, cavabı ömürdən uzun suallar burul-

ğanında yaşıdı, yaratdı. Sərgilərdə uğurla nümayiş olunurdu, lakin hər yeni mövzu üzərində işə başlayanda imtahan verən gənc kimi narahatlılıq keçirirdi.

M.Rzayeva özünəməxsus dəst-xəttə malik heykəltərəş idi və əsasən psixoloji portret ustası olması ilə seçilirdi; yaradıǵı obrazların daxili aləmini əks etdirmək üçün portretin gözlərini xüsusi incəlik və məharətlə işləyirdi. Əsərlərinə qəhrəman kimi seçdiyi obrazlar da tariximizdə, həyatımızda təzadlı taleyə malik insanlar idi; yəqin ki, sənətkar özü ilə onlar arasında bir mənəvi doğmalıq, bağlılıq görürmə.

Yaradıcılığını xarakterizə etsək, onun ən çox tanınan, sevilən əsərləri arasında Mikayil Müşfiq obrazını xüsusi qeyd etmək lazımdır. Yenə də təzadlı məqam - əri çox təqiq olunan, kimlər tərəfindənse yaradılmasına bilerək də manecilik tərdilən əsər elə Müşfiqin obrazı oldu - lap şairin öz taleyi kimi! Heykəltərəş ömrünün çox gənc vaxtında - 29 yaşında ikən repressiya qurbanı olmuş, "gündən-güne çıxıkənən bu dünyadan, dəstdən-əsinənən əl çıkmak istəməyən" M.Müşfiqin şeirlərində çağlayan cılığın təbiətini, Xəzərin dalğaları tek küləkdə daranan saçlarını zəngin tasvir vasitelerindən istifadə edərək qırmızı qranitdə canlandırmışdır.

M.Müşfiq əsərində "obraz yoxdur" deyənlərə Rəsul Rza çox kəskin cavab vermişdi, Gülhüseyin Hüseynoğlu isə heykəltərəş qahmar çıxmışdı. Romantik şairin obrazı bütövlüyü, tamlığı ilə səciyyəlenir, bələ ki, zamanın sərt sınaqlarına sinə gəren, üzləşdiyi haqsızlıqlarla barışmaq istəməyən şairin nəğməkar dili "müstəntiq" qarşısında qicanmış düşləri arasında kılıdlınmışdı. Bax bu təzadlı məqamı sənətkar böyük ustalıqla əks etdirə bilmədi.

Sevil Qaziyeva 70-ci illərin əmək qəhrəmanlarından biridir və onun faciəli taleyi Münəvvər xanımın ürəyini kövrəltmiş və sənətkar bu zəhmətkəş, kişi qeyrətli qızın obrazını yaratmışdır. Azərbaycanda ilk mexanizator qadın S.Qaziyevanın obrazı 1969-cu ildə Bakıxanov küçəsindəki bağda məskunlaşmışdı. Sevil - qanadlanan bir quşa bənzeyir: saçları, kələğayısı bu ucuşu daha təsirli, daha dina-

mik edir. Bəlkə də, bu gün çoxlarının heç xatirində qalmayıb ki, Sevil poeziyanı sevirdi, özü də şeirlər yazırkı və onun romantik ruhu sanki daşda dil açıb danışır, ölümə meydən oxuyur.

M.Rzayevanın dəst-xəttinin bariz nümunəsi olan bu əsərdə Mil düzünün qəhrəman qızı Sevilin ötkəm, qalib baxışları şeiriyyət ruhlu daxili aləmi ilə vəhdət təşkil edir. Görkəmlili heykəltərəş Münəvvər Rzayevanın şəhərimizdə məskunlaşmış daha bir əsərindən danışmaq isterdim - Ayna Sultanovanın obrazı her kesin diqqətini cəlb edir. 1986-cı ildə Atatürk prospektində ucaldılmış Sovet dövrünün dövlət və

partiya xadimi, qurdüğü sistemin qurbanlarından biri olan Ayna Sultanovanın qranitdən yonulmuş büstü obrazın dolğunluğu ilə səciyyələnir. Heykəltərəşin fikrini duymuş memar əsəri elə yerləşdirib ki, biz sanki Ayna Sultanova ilə üz-üzə, göz-gözə daya-

nırıq. Bu qadının obrazında yalnız onun şəxsiyyəti deyil, "qırmızı terrorcular" tərəfindən xalqımıza qarşı töredilən fəlakətlər, düşar olduğu faciələr təcəssüm olunur. A. Sultanova haqq yolda olduğunu inanırı, sadəcə olaraq partiya biletli ilə maskalanmış düşmənləri tanımadı. Yəqin buna görə də güllələnməyə aparılonda "Var olsun partiya, var olsun Stalin" deyə hayqırımsıdı. Bu səs sanki heykəlin içindən gelir: işgəncələr ölmənin gözüne dik baxan qadının iradəsinə sindirə bilməmişdi.

Münəvvər xanımın Gəncədə maskunlaşmış məşhur əsərlərindən biri da şairə Nigar Rəfibəylinin abidəsidir: şairə yaşlılıq arasında əyləşərək uzaqlara baxır. Cümhuriyyət illərində səhiyyə naziri, sonra isə Gəncənin qubernatoru olmuş, bolşeviklər tərəfindən möhkəməz gülələnmiş Xudadat bay Rəfibəylinin yeganə qız övladı Nigar xanımın obrazında heykəltərəş yəna də həyatın təzadalarını açıqlaya bilmişdi. Uşaqlığı və ilk gencliyi sovet rejiminin sixıntıları içərisində keçən, əsil, ülvi məhəbbətin qanadlarında pərvazlanan, ana olub laylalar deyən, qəlbindəki ən ince duyguları şeirlərə çevirən qadın-sənətkar Nigar Rəfibəylinin obrazı doğma vətənində - Gəncədə yaşıllıqlara qərq olmuş bağda yerləşdirilmişdi.

Lakin Münəvvərin ən sevdiyi əsər - Məhsəti obrazı idi. Öz zamanının uyğunuzun qanunları ilə mübarizə aparan dəyanətli insan, eyni zamanda, romantik ovqatlı, zorif ruhlu bir qadın - şairə, müsiqiçi, rəqqaşə. Sənətkar onu yerdə əyləşmiş vəziyyətdə təsvir



"Nigar Rəfibəyli"



"Məhsəti Gəncavı"

etmişdir. Cəngidə gözəl ifaçılığına görə əlləri göndə tutulmuş Məhsəti başını dik tutaraq sanki gələcəyə baxır. Diqqətəlayiqdird ki, yaratdığı obrazların taleyini, yaradıcılığını dərindən-dərin öyrənen Münnəvvər xanım əsərində psixoloji məqamları yenidən hayata qaytarır, ona əbədiyyət bəxş edir.

Bohmənyar, Həsen bəy Zərdabi, Mirzə Ələkbər Sabir, İmədəddin Nəsimi, Məmməd Səid Ordubadi, Şah İsmayıllı Xətai, Hüseyn Cavid... obrazları onun yaradıcılığında xüsusi mövqeyə malik əsərlərdir.

Sonuncu əsəri - öz bədiiyi ilə təsdiqini tapmış Sadıqcanın - "Azerbaijan tarının atası"nın obrazı heykəltəraşın ürəyində böyük ümidi və inam bəslədiyi, lakin heyata keçməyən arzularından birini - bu əsərin dədə-baba yurdunu Şuşada qoyulması istəyini eks etdirir. Xatırlatmaq istəyirəm ki, vaxtilə Sadıqcan çalanda Xan qızı Xurşidbanu Natəvan kövrləib ağlayarmış. Bu gün Xan qızı Xurşidbanu Natəvanın ermənilər tərəfindən gülələnmis abidəsi kimi, Sadıqcanın da abidesi vətən həsrətindədir.

Münəvvər Rzayevanın ən son əsəri Azerbaiyacanın Qusar rayonunda yerləşən dağda 3763 m. hündürlükdəki "Heydər Zirvəsi"nə bərkidilən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin tunc bareleyefi (uz.82 sm., eni 59 sm., çəkisi 35 kq.) olmuşdur. Bareleyef 1998-ci ildə mayın 10-da Heydər Əliyevin 75 illik yubileyi münasibətlə alpinistlər dəstəsi tərəfindən fəth edilmiş an uca dağ zirvəsinə bərkidilmişdir. Onu da qeyd etməliyik ki, istedadlı heykəltəraşın şagirdi, davamçısı Fəxrəddin Əliyev son dövrə yaradılmış bir sırə əsərlərin müəllif ortağdır.

Münəvvər Rzayeva ömrünün 75-ci ilində 2004-cü il iyun ayının 6-da - öz ad günündə dünyasını dəyişmişdir. Onun ölümü de təzadlı oldu - nə doğmaları, nə də özü bunu gözləmirdi; süfrə hazırlanır, onun sənəni ürəkaçan, xoş sözlər deyiləcəkdi, güllər qərq olunaqdı... Lakin elə həmin güller tabutu üzərinə qoyuldu...

Azərbaycan təsviri sonunda istedədi, sənətkarlığı, fordılılıq ilə möhtəşəm mövqə qazanmış tişə ustası Münəvvər Rzayevanın əllerinin hərarəti hopmuş, peşəkarlıq və gözəllik duyğusunun təcəssümü olan əsərləri əbədiyyaşdır. Heykəltəraşlıq əsərləri şəhərdə əbədi olaraq məskunlaşır, sənətkar isə, neçə deyərlər "ikinci ömür" yaşayır.



M.Rzayeva iş zamanı

O heykəl qoymaq istəyirdi...  
Göydə qartal tək süzənlərə,  
suda balıq kimi üzənlərə,  
sözləri inci tək düzənlərə...  
O heykəl ucaltmaq istəyirdi...  
Taxıl əkənə, polad əridənə, körpü tikənə,  
Tənha söyüdün kədərinə,  
Bir körpənin məsum təbəssümünə,  
Bu xalqın, bu yurdun, bu məmləkətin  
oğul - qızının hünərinə, sevgisinə  
Daşlar nəğmə deməliydi...  
O şah əsərini yaradırdı...  
Adı "Vətan", qayəsi məhəbbət,  
Mövzusu qürur,  
Ünvani Şuşa...  
göz dağı olmalydı düşmənə!  
O abidə yaratmaq istəyirdi...  
Gözəlliyyə, zirvaya, gülə-çiçəyə...  
Ağ duvaqlı gəlin buludlara  
Xoşbəxt arzulara...  
Heykəllər qoymaq istəyirdi...

● Elmira QASIMOVA